

UOT 377,5

ZÜLFİYYƏ İSMAYILOVA
 Naxçıvan MR Dövlət Arxivsi
 arxiv@nakhchivan.az

**NAXÇIVAN PEDAQOJI TEKNİKUMUNUN MƏZUNLARI ÖN
 CƏBƏHDƏ**



Məqaladə Naxçıvan Pedaqoji Texnikumunun məzunlarının Böyük Vətən Müharibəsində (1941-1945-ci illər) göstərdikləri qəhrəmanlıqlardan bəhs edilir. Texnikumun məzunları müharibədə yuxarıdan iştirak edərək mərdliklə vuruşmuşlar. Məqaladə həmçinin Pedaqoji Texnikum məzunlarının göstərdikləri iğidiliklərə görə orden və medallarla təltif olunmalarından da bəhs edilir.

Aşağı səzələr: müharibə, cəbhə, Almaniya, "Qələbə" medalı, Əqil Yusifzadə, Ukrayna cəbhəsi, səfərərəlik, Qızıl Ordu.

Böyük Vətən Müharibəsinin başlanması ilə əlaqədar keçmiş SSRİ-nin bütün respublikalarında olduğu kimi, Azərbaycanda, onun ayrılmaz bir parçası olan Naxçıvanda da xalq maarrif sisteminde böyük bir durğunluq yarandı.

Muxtar respublikanın məktəblərində çalışan 771 nəfər mülliimləndən 570-dən çox döyüş cəbhələrinə getdi. Orduya gedən mülliimlər qısa müddətli kurs qurtaranlarla əvvəl olundu ki, bu da dərs keşfiyyətinə təsir etməyə bilmədi.

1942-ci ilin fevral ayına olan məlumatın görə Naxçıvan şəhəri üzrə 116 nəfər, Culfa rayonu üzrə 14 nəfər, Ordubad rayonu üzrə 11 nəfər, Əbrəqunus (Culfa) rayonu üzrə 40 nəfər, Şahbuz rayonu üzrə 60 nəfər, Şərur rayonu üzrə 177 nəfər, Naxçıvan (Babək) rayonu üzrə 52 nəfər mülliim hərbi komissarlığa ərizə verərək cəbhələrdə vuruşmaq üçün göndərilmələrini xahiş etmişlər (1, vər. 124).

Müharibənin ilk günlərindən müxtəlif illərdə Naxçıvan Pedaqoji Texnikumunun məzunu olmuş Əqil Mirisi, Səməd Seyidov, Məmməd Bektaşı, Yusif Qasımov, Məmməd Məmmədov, M. Tağı Əhmədov, Nağı Nağıyev, Qənbər Qurbanov kimi yüzlərlə məzun cəbhəyə yollandı. Bunlardan bir neçəsi ilə tanış olaq.

Əliyev Bəhlül Məmməd oğlu Naxçıvan Pedaqoji Texnikumunun 1929-cu il məzunu idi. O, 1912-ci ildə Qaraçığ kəndində anadan olmuşdur. Pedaqoji Texnikumu bitirdikdən sonra Naxçıvanın bir çox kəndlərində mülliimlik etmişdir. Müharibə başlanananda o, Qaraçığ məktəbində direktor vazifasında çalışırdı. 1941-ci ilin avqust ayında Qızıl Orduya çağırılır. 1941-1943-cü illərdə Stalinqradın müdafiəsində iştirak etmişdir. Orduya sıravi asgor kimi alınan Əliyev Bəhlül kiçik leytenant kimi tarix olunmuşdur. O, "Stalinqradın müdafiəsi", Böyük Vətən Müharibəsində (1941-1945) "Almaniya üzrəndə qələbə", arxa cəbhədə fədakar əməyinə görə "Arxa cəbhədə əməkda iğidiyiye görə" medalları ilə təltif olunmuşdur.

Məqalə tarixçisi:

Göndərilib: 14.05.2019, qəbul edilib: 11.06.2019



Naxçıvan şəhərində doğulub böyüyen Abuzərli Qəzənfər Məmmədətə oğlu 1929-cu ildə Naxçıvan Pedaqoji Texnikumuna daxil olmuş, 1932-ci ildə oranı bitirmişdir. Kənd məktəbində mülliim işləyən Abuzərli Qəzənfərin cəbhədə döyüş yolu Voroşilovqrad cəbhəsində başlamış, alman faşizminə qarşı müharibədə ağır yaralanaraq ordudan tərkis olunmuş, "Almaniya üzrəndə Qələbə" medalına layiq görülmüşdür.

Abdullayev Qəzənfər Abbas oğlu Naxçıvan Pedaqoji Texnikumunun ikinci il buraxılış məzunu idi. O da müharibə başlanananda könlüllü cəbhəyə yollanmış mülliimlərdən idi. Tərcüməyi-halında Böyük Vətən Müharibəsində rəsədəti döyüdüyünü, cəbhədə iki dəfə ağır yaralandığını, 5 medal və Ali Baş Komandan tərəfindən 21 dəfə təşəkkürnamə aldığını yazır.

Abbasov Nəcəf Nəcəf oğlu 1912-ci ildə Əzərbəjdə kəndində anadan olmuşdur. 1935-ci ildə Pedaqoji Məktəbi adlı qiyamətlərə bitirmişdir. Müharibə başlanananda qədər kənd məktəbində mülliim işləmiş, 1942-1945-ci illərdə Qızıl Ordu sıralarında alman faşizminə qarşı vuruşmuşdur. Qələbə gününü Qızıl Ordua qarşılıqlıdır. O, "Qafqazın müdafiəsi", "Almaniya üzrəndə Qələbə" medallarına layiq görülmüşdür.

Qasimov Qasim Safer oğlu 1925-ci ildə Şərur (Kəngərli) rayonunun Qarabağlar kəndində anadan olmuş, 1938-1941-ci illərdə Naxçıvan Pedaqoji Texnikumunda oxumuşdur. 1943-cü ilə kimi Qarabağlar məktəbində mülliim işləmiş, 1943-cü ilin fevralında Qızıl Ordu sıralarına çağrılmışdır. 183-cü atıcı ehitaya alayında Orconikidze şəhərində, 1944-ci ilin iyul ayından 1945-ci ilin mayına kimi 930-cu topçu alayında xidmət etmiş, müharibədən sonra orta məktəbdə, Naxçıvan Dövlət Universitetində mülliimlik etmişdir. O, SSRİ Ali Soveti Rəyasəti Heyətinin "Könsbergin alınmasına görə", "Almaniya üzrəndə Qələbə", "Yaponiya üzrəndə Qələbə" medalları ilə təltif olmuşdur (2, vər. 7).

Şahbuz rayon Sələsüz kəndində 1911-ci ildə anadan olmuş Müzəffər Nəsirli 1925-ci ildə Naxçıvan Pedaqoji Məktəbinə daxil olmuş, 1928-1929-cu dərəcə ilində məzun olmuşdur. Müxtəlif kəndlərdə mülliim işləyən M.Nəsirli həm də adəbi fealiyyətə möşgül olmuşdur. O, 1941-ci ilin iyulun 23-dəordu sıralarına çağırılır. 1944-cü ilin axırına kimi Qızıl Ordu sıralarına vuruşur. Orduda 1943-cü ildə ÜİK(b)P sıralarına namizədiyə daxil olur. O, 1941-ci ildə 159 №-li tank birləşməsində, 409-cu nişançı diviziyanın, 1942-ci ildə 402-ci diviziyyada qızıl asgor kimi vuruşur. Lakin hərbi-siyasi təlim əlaçısı olduğundan 1942-ci ilin iyul ayında Bakı Hərbi Piyada məktəbinə komandir təhsili almaq üçün ezam edilir, buradan da tezliklə Şimali Qafqazın müdafiəsinə göndərilir. Qafqazın müdafiəsində komandanının tapşırıqlarını müvəffeqiyyətlə yerinə yetirirdiyindən onu Qroznı Hərbi Piyada məktəbinə göndərirlər. 1943-cü ildə kiçik leytenant vəzifəsində 77-ci nişançı diviziyanında, 105-ci Qızıl bayraqlı polkda komandır vəzvəd olmuş, Ukraynanın azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Cəbhədə ağır yaralanmış, sağaldıqdan sonra yenidən 77-ci nişançı diviziyyasına qayıtmışdır.

O, 1944-cü ildə Dnepr sahilində 276-ci nişançı polkunda xidmət edərək komandanlığında təşşürünü düzgün yerinə yetiridiyindən "leytenant" adı alır. 276-ci nişançı polku ilə 1944-cü ildə Sovet Krimin azad edilməsi uğrunda döyüşlərdə iştirak edir. 1944-cü ildə ağır yaralanaraq Soçi şəhərində hərbi xəstəxanada yatır. II dərəcəli Vətən Müharibəsi əlili kimi ordudan tərkis olunan M.Nəsirli orden və medallarla təltif olunur.



Əsgərov Abbas Əsgər oğlu Naxçıvan Pedaqoji Məktəbinin 1929-cu il məzmunu idi. Texnikumu bitirdikdən sonra ali təhsilini Azərbaycan Pedaqoji İnstitutunda almış, 1939-cu ildə Naxçıvan İkililik Müslümlimlər İnstitutunda Dilçiliyi və Azərbaycan dilini fənnindən dərs deməyə başlamışdır. O, mühərabənin ilk günlərindən səfərberliyə alınmışdır. Cəbhədə göstərdiyi şücaatlıra görə “Şöhrət” ordenine, 1943-cü ildə “Azərbaycan SSR Əməkdar Müslümlimi” fəxri adına layiq görülmüşdür.

Böyük Vətən Müharibəsi illərində cəbhədə qəhrəmanlıq göstərən eloğullarımızın biri da Süleyman Kələntəri idi. 1929-cu ildə Naxçıvan Pedaqoji məktəbini bitirən Süleyman Kələntəri mühərabənin ilk günlərindən təbaşiri silahla avaz edib cabhaba yollanmışdı. Böyük Vətən müharibəsi illərində göstərdiyi şücaatlıra görə “İgidliyə görə”, “Qələbə”, “Qafqazın müdafiəçisi” medallarına layiq görülmüşdür.

Məmmədov Məmməd Qafar oğlu 1912-ci ildə Şahbuz rayonunun Sıçançığ kəndində anadan olmuş, 1926-1929-cu illərdə Naxçıvan Pedaqoji məktəbində oxumuş, texnikumu bitirdikdən sonra Şahbuz rayonunun kəndlərində müslüllük etmişdir. Qızıl Orduya səfərberliyə alınan Məmməd Məmmədov 1941-1942-ci illərdə Zaqafqaziya Hərbi okruqunun 76-ci diviziyasında sıravi əsgər olmuş, Ukrayna, Kursk regionunda gedən döyüslərdə siyasi rəhbər kimi iştirak etmiş, SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə “Almaniya Üzərində Qələbə” medalı ilə təltif olunmuşdur. Mühərabədən sonra xalq təhsili sistemində çalışmışdır.

Bütün manalı ömründüngən nəslin təlim-tərbiyəsinə sərf etmiş Əhmədov Məmmədəti Məmmədcəfər oğlu da Pedaqoji Məktəbi 1937-ci ildə bitirmişdir. O da mühərabənin ilk günlərindən ordu sıralarına çağırılmış. 1943-cü ildə ağır yaralanaraq ayağını itirir. Ordudan azad olunan M.Əhmədov “1941-1945-ci il” təxəllüsü ilə 1945-ci ildə Naxçıvan Pedaqoji Texnikumuna daxil olunmuşdur. Mühərabədən sonra Almaniya Üzərində Qələbə”, “Qırmızı Ulduz”, “1941-1945-ci illərdə axa cəbhədə fədakar əməyinə görə” medalları ilə təltif olunur.

Ordubad Pedaqoji Məktəbinin məzunu Hüseyn Rzayev (Razi) 1942-ci ilin sentyabr ayından 1943-cü il iyulun 23-na qədər piyada atıcı alayın tərkibində Oryol uğrunda gedən döyüslərdə fərqlənmiş və ağır yaralanmışdır. Yaralandıqdan sonra kiçik tayyara mütəxassisları hazırlayan məktəbi bitirmiş, Pribaltika cəhəsinin uzaq hava kaşifiyyatı alayında PE-2 tayyarələri ilə düşmənin obyektlərinin şəklini çəkərək əhəmiyyətli nöqtələrə zorba vurmusdur. Cəbhədə göstərdiyi şücaat və əgidliyə görə “I ve II dərəcəli Böyük Vətən Müharibəsi” ordenləri ilə təltif olunmuşdur (1, var.150).

Əqil Yusif oğlu Yusifzadə 1913-cü ildə Naxçıvan şəhərində anadan olmuş, 1933-1937-ci illərdə Naxçıvan Pedaqoji Texnikumunda təhsil almışdır. Mühərabədə Qızıl Orduya səfərberliyə alınan Yusifzadə döyüşən Sovet ordusuna sıralarında İranın Təbriz şəhərinə getmiş, sonra Ukraynada 76-ci diviziyada vuruşmuş, “Qələbə” medalı ilə təltif olunmuşdur (3, var.5).

Naxçıvan Pedaqoji Məktəbinin məzunlarından Qurbanov Qənbər Heydər oğlu da 1942-ci ildə Qızıl Orduya çağırılmış. O, Yaponiya mühərabəsində iştirak edir. Uzaq Şərqdə 23-cü pulomet yatağında düşdü. Mühərabə zamanı verilən tapşırıqları müvəffaqiyyətə yerinə yetirdiyinə görə “İgidliyə görə”, “Yaponiya Üzərində Qələbə” medalları ilə təltif olunur (4, var. 2).

Ibrahimov Məmməd Rəhim oğlu 1932-ci ildə Naxçıvan Pedaqoji Məktəbi bitirdikdən sonra Noraşen kənd məktəbində müslüllük, məktəb direktoru

vəzifələrində çalışmışdır. Qızıl Orduya səfərberliyə alınaraq 2-ci Ukrayna cəbhəsində 416-ci diviziyanın 216-ci polkunda döyüşmişdir.

O, 09.05.1945-ci il tarixli SSRİ Ali Soveti Rəyasət Heyətinin Vətən mühərabəsində faal iştirakına görə “Qələbə” medalına layiq görülmüşdür(5, var.2).

Nağıyev Nağı Kərim oğlu Naxçıvan Pedaqoji Texnikumunu 1930-cu ildə bitirmiş, ibtidai sinif müslüllümi kimi Vənənd, Noraşen (Şərur) məktəblarında işləmiş, 1936-1937-ci illərdə Bakı Müslümlimlər İnstitutunda ali təhsil almış, Naxçıvan şəhər 1 Nə-li məktəbin direktori, 2 Nə-li məktəbda müslüllim işləmişdir. Mühərabə başlanğın günün şəhəri günü Qızıl Ordu sıralarına çağrılmış, ordu 29.03.1942-ci ilə kimi döyüş, həmin tarixdən 04.08.1942-ci ilə kimi rota siyasi rəhbəri vazifəsində xidmət etmişdir. Ağır yaralandıqdan sonra ordudan tarxis olunmuş, Azərbaycan KP (b) Partiyası Naxçıvan Vilayət Partiya Komitəsində informasiya bölməsinin müdürü vazifəsində çalışmış, öz əsərləri ilə xalqı düşmənlər barışmaqla və fədakar smaya ruhlandırılmış. Onun “Polid” draması almanın iç üzünü açmaqla xalqı qəhrəmanlıq mübarizəsinə səsləmişdir. Nağı Nağıyevin döyüş şücaatları və arxa cəbhədəki fəaliyyəti orden və medallara qeydiyyatlıdırılmışdır.

Abbasov Abbas Ağa oğlu 1913-cü ildə Şərur rayonunun Qarabağlar kəndində anadan olmuşdur. 1930-1933-cü illərdə Naxçıvan Pedaqoji Texnikumda oxumuşdur. O, Şahbuz rayon Komsomol Komitəsinin katibi, Şərur rayonunun müxtəlif kəndlərində müslüllük vəzifələrində çalışmış, 1941-ci ilin iyun ayında Qızıl Orduya çağırılmış 76-ci diviziyada əsgər, 272-ci briqadada, 292-ci Xingan diviziyasında xidmət göstərmiş, 1946-ci ildə ordudan tarxis olunmuşdur. 1945-ci ildə SSRİ Ali Sovetinin fərmanı ilə alman işğalçılarına qarşı mübarizədə “Qələbə” medalı, 1946-ci ildə “Qələbə” medalı ilə təltif olunmuşdur.

Nağıyev Teymur Nağı oğlu 1921-ci ildə Əbrəqunus rayonunun Kırma kəndində anadan olmuşdur. 1936-ci ildə Naxçıvan Pedaqoji Texnikumuna daxil olmuş, 1939-cu ildə oranı bitirmişdir. Elə həmin il Naxçıvan İkililik Müslümlimlər İnstitutuna daxil olmuş, 2-ci kursda Qızıl Orduya çağrılmış, 1945-ci ilin sonlarında ordudan tarxis olunmuşdur. Nağıyev Teymur “Qırmızı Ulduz”, “Almaniya Üzərində Qələbə”, “Budapeştin azad olunması” medalları ilə təltif olunmuşdur.

Mühərabə illərində alman faşizmına qarşı mübarizədə vuruşmuş məzunlardan Seyidli Səməd “Qafqazın müdafiəsi”, “Qələbə”, Məmmədov İbrahim III dərəcəli “Şöhrət” ordeni, “İgidliyə görə” medalı, Məmmədov Əkbər “Qələbə” medalı, Bayramov İbrahim “Qələbə” medallına layiq görülmüşlər (5, var.4).

Ümumiyyətlə, Naxçıvan Pedaqoji Texnikumun yıldızlı məzunu Böyük Vətən müharibəsi illərində düşmənə sına görək Azərbaycan xalqının qəhrəmanlıq sahəməsinə öz adlarını yazdırılar. Onların bu qəhrəmanlıqları heç zaman unudulmayıcaq.

ƏDƏBİYYAT

- F.Cəfərov. “Naxçıvan İlkinci Dünya Müharibəsi illərində”, Bakı, “Elm və təhsil”, 2015, 299 s.
- Naxçıvan MR Dövlət Arxiv, fond 1, siyahı 1, iş 1438.



3. Naxçıvan MR DA, fond 1, siyahı 2, iş 615.
4. Naxçıvan MR DA, fond 1, siyahı 37, iş 29.
5. Naxçıvan MR DA, fond 1, siyahı 6, iş 115.

РЕЗЮМЕ

ЗЮЛЬФИЯ ИСМАИЛОВА

**ВЫПУСКНИКИ ПЕДАГОГИЧЕСКОГО ТЕХНИКУМА НА
ПЕРЕДНЕМ ФРОНТЕ**

В статье говорится о геройствах выпускников Нахичеванского Педагогического Техникума в Великой Отечественной Войне (1941-1945 г.г.). Выпускники техникума активно участвуя в войне сражались мужественно. В статье также говорится о вознаграждении выпускников Педагогического Техникума орденами и медалями за доблестный труд.

Ключевые слова: война, фронт, Германия, медаль «Победа», Агил Юсифзаде, Украинский фронт, мобилизация, Красная Армия.

SUMMARY

ZULFIYA ISMAILOVA

**GRADUATES OF PEDAGOGICAL TECHNICAL SCHOOL ON THE
FRONT**

The article about that the heroism of the graduates of Nakhchivan Pedagogical Technical School in the Great Patriotic War (1941-1945). The graduates of Technical School have fought bravely in the war. Also is mentioned the award of orders and medals for the courage of graduates of Pedagogical Technical School.

Key words: war, frontline, Germany, “Victory” medal, Akil Yusifzadeh, Ukrainian Front, mobilization, The Golden Army.

*(Pedaqogika üzrə elmlər doktoru, professor İ.Əliyev tərəfindən təqdim
edilmişdir)*